

# •13-cü «Toyota Xəyallarınımdakı Avtomobil» Rəsm Müsabiqəsinə Giriş Formu

Bütün məlumatlar doldurulmadığı yaxud doğru olmadığı təqdirdə girişiniz mümkün olmaya bilər.

<b>① Yaş kateqoriyası:</b> <input type="checkbox"/> 8 yaşdan aşağı <input type="checkbox"/> 8 – 11 yaş <input type="checkbox"/> 12-15 yaş		<b>② Rəsm əsərinin başlığı:</b> <input type="text"/>																																																													
<b>③ Zəhmət olmasa, aşağıdakı qutuya çəkəcəyiniz xəyallarınızdakı avtomobilin konsepsiyasını izah edərdiniz.</b> (Məşin haqqında hansı arzularınızın reallaşmasını görmək istərdiniz?) *Fikrinizi 3 sətirdə ifadə edin. <table border="1" style="width:100%; height:40px;"> <tr><td> </td></tr> <tr><td> </td></tr> <tr><td> </td></tr> </table>																																																															
<b>④ Namizədin adı:</b> İngilis əlifbası ilə Ad Soyad		<table border="1" style="width:100%; text-align:center;"> <tr><td>Ad</td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td></tr> <tr><td>Ata adı</td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td></tr> <tr><td>Soyad</td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td></tr> </table>		Ad																				Ata adı																				Soyad																			
Ad																																																															
Ata adı																																																															
Soyad																																																															
<b>⑤ Namizədin yaşı:</b> Yaş: _____ Doğum tarixi:    İl    Ay    Gün (    /    /    )																																																															
<b>⑥ Namizədin cinsi:</b> <input type="checkbox"/> Kişi <input type="checkbox"/> Qadın		<b>⑦ Valideynlərin adı və yaxun qanuni himayədar*:</b> İngilis əlifbası ilə Ad Ata adı Soyadı <table border="1" style="width:100%; text-align:center;"> <tr><td>Ad</td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td></tr> <tr><td>Ata adı</td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td></tr> <tr><td>Soyadı</td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td></tr> </table>		Ad																				Ata adı																				Soyadı																			
Ad																																																															
Ata adı																																																															
Soyadı																																																															
<b>⑧ Poçt ünvanı:</b> Poçt kodu: _____ Ölkə: _____ Ünvan: _____																																																															
<b>⑨ Telefon və faks (əgər varsa) nömrəsi</b> Country Code     Number Tel: _____ Fax: _____		<b>⑩ E-mail ünvan (əgər varsa):</b> _____																																																													
<b>⑪ Müsabiqə haqqında məlumat haradan əldə etmişiniz?</b> Zəhmət olmasa aşağıdakılardan birini seçin. (optional question) 1. İnternet səhifəmizdən     2. Sosial şəbəkə vasitəsilə     3. Məktəb vasitəsilə 4. Kütləvi informasiya vasitəsi     5. Təşkilatçı vasitəsilə     6. Digər (Detallar: _____ )																																																															
<b>⑫ Razılışma:</b> Mən, namizəd və mən (biz), valideyn(lər) yaxud namizədin qanuni himayədarı 13-cü «Toyota Xəyallarınımdakı Avtomobil» Rəsm Müsabiqəsinin Giriş Qaydaları və Şərtlərini oxuduğumuzu və başa düşdüyümüzü təsdiq edirik . Mən(biz) Müsabiqəyə təqdim etdiyimiz rəsm əsərinin Giriş qaydaları və Şərtlərinin bütün bəndlərini ödədiyinə təminat veririk.																																																															
<b>Namizədin imzası</b> <input type="text"/>		<b>Valideyn(lər)in yaxud qanuni himayədarların imzası</b> <input type="text"/>																																																													
<small>* Qeyd:          • Əgər valideyn(lər) imzalaya bilsə, zəhmət olmasa, imzalarını təmin edin.          • Həmçinin, əgər hər iki valideyn valideyn hüquqlarının icrası haqqında sahibdirsə, zəhmət olmasa, hər ikilə valideyn imzalsın.          • Yox əgər, yalnız bir valideyn hüquqa malikdirsə, bu halda səlahiyyətli valideynin imzası kifayət edər.          • Yuxarıdakı hallar mümkün olmadıqda, zəhmət olmasa, qanuni himayədar imzalsın.</small>																																																															

## ■ Necə iştirak etmək olar: Rəsmlərin göndərilmə tarixi 1.11 – 20.11.2018

Submit your entry with your artwork and an entry form together.  
 In case an applicant submits multiple entry, each entry must be submitted with an entry form together.

## ■ Məsul qurum: Toyota Abşeron Mərkəzi, Magma PR&Events

Telefon nömrəsi +994553235071  
 Elektron poçt ünvanı: khumar.karimli@gmail.com

### Yalnız məsul qurumun (administratorun) istifadəsi üçün (Xahiş edirik doldurmayın)

<b>Administratorun adı (distribütör tərəfindən doldurulur)</b>	
Age category	Qəbul olunmuş hədd (hər kateqoriya üzrə)
(1) <input type="checkbox"/> (2) <input type="checkbox"/> (3) <input type="checkbox"/>	Qəbul tarixi (Qərb təqvimii ilə yazılısın İl    Ay    Gün (    /    /    )

Azerbaijan, Toyota Caucasus	
Diler adı	Toyota Absheron Center